

Dilqəm  
Əhməd

**1918-ci ildə qurulan demokratik respublikamızın qarşısında iki böyük əngel vardi: Bakıda həkimiyəti əla keçirən, mart soyğırını törədən ermənilər, iyul ayında Qarabağda üşyan qaldıran ermənilər.**

**Birinci ilə savaşda bize Osmanlı dövləti yardım etdi, Qafqaz İsləm Ordusunun sayəsində ingilislər, ermənilər məğlub edildi, istiqlaldan üç ay sonra Bakı işğaldan azad olundu. Erməni əşərinin Qarabağdakı ilk üşyanları da onların sayəsində darmadağın edildi və bölgədə bir müddət sabitlik yaradıldı. Təessüf ki, Osmanlı ordusunun Azərbaycan-dan getməyə məcbur olmasından sonra asılərlə üzbez yalnız bir qüvvəmiz qaldı: Azərbaycan əsgəri.**

“Türkmençay”dan sonra Azərbaycan ordusu deyilən bir anlayış qalmamışdı. Çar Rusiya-si müsəlmanlar gələcəkdə silahlanıb torpaqlarını azad etməsin-lər deyə onları hərbi xidmətə aparmır, gənclərin əsgəri qabiliyyətlərə yiyələnməsinin qarşısı-nı bu şəkilde alırlılar. Ona görə de 1917-ci ilde Qafqazda anarxiya hökm sürməyə başladığı za-man hər şeyi sıfırdan başlamaq məcburiyyətində idik. Nuri paşa o illeri belə xatırlayırdı: “Azərbaycana gəldiyimiz zaman qarşılaşdığımız mənzərə belə idi. Türkleri təşkilatlandırmak üçün çox çalışmaq lazım idi. Bu sahədə bize rus ordusunda xidmət görmüş azərbaycanlı zabitlərin çox köməyi oldu. Nəhayət gecəli-gündüzlü çalışmalarımız sə-mərə verdi. Yerli türkərin damar-larındaki qan onların anadolulu qardaşlarından fərqsiz olduğunu isbat etdi. Biz çalışmalarımızda müvəffəq olduk. Bakının qurtuluşunda yerli türkər də məhmətçik olaraq iştirak etdilər. Yüz illərdən sonra ilk dəfə batılı və doğulu türkər bir bayraq altında savaşırlılar...”.

**Osmanlı komandanlarının, Səməd ağa Mehmandarovun timsalında generallarının səyi nəticəsində milli ordumuz za-manla formalaşır, güclənirdi. Hərbi məktəblər açılır, gənc za-bitlər birbaşa döyüş bölgələrinə gedirdilər. Bu gənc ordunun sa-yesində Lenkeran fitnesi aradan qaldırıldı.**

**Amma Qarabağın coğrafi və-ziyətinə görə orada üşyançıları-tın təmizlənməsi çətin idi. Bu baxımdan 1920-ci ilin martında başlanan qiyamın yatırılması Azərbaycan ordusunun hərbi tariximizdən en böyük qələbəsidir. Tarixə Əsgəran döyüşü kimi ke-cib.**

Yüz il önce baş vermiş Əsgəran döyüşü vaxtı orduda və ölkədə vəziyyət nə yerdə idi?

Tərəddüsüz deyirəm, indiki kimi!

Həmin döyüslə bağlı Rəsulzadənin “Azərbaycan” qəzetində “Ordumuz zəfərdə” adlı məqaləsi

dərc olunub. Yazında döyüşə ge-đen Azərbaycan əsgərinin gücü və inamı ilə bağlı maraqlı bir xatıra verilib:

“Cəbhədən döñüb gələn bir arkadaşımız əsgərlərimizin xu-dapəsəndən bir surətdə döyüş-dükərini anlatırkən diyordu ki, Daşbaşı hücumuna hazırlanan bir əsgər “haraya gidiyorsunuz” - deyə sorduğum zaman “Daşba-şına gidiyoruz ki, onu başdaşı edəlim” cavabını verdi. İşlə həpi-mizə nümunə olacaq əzm və ümidiş şairanə bir misali!“.

İndi olduğu kimi o zaman da yüksəkliliklərin əldə edilməsi vacib idi. Daşbaşı da o yüksəklilik-lərdən biri idi. Cəbhədəki əsgər oranı ası ermənilərə məzar etmək isterkən, parlamentdə və



man qüvvətlərimiz artıq əmin olalım ki, erməni macəraçılığına qəti bir intəha verək Qarabağ məsələsini birdəfəlik həll edə-

siyasilərimizi və millətimizi necə sevindirmişdə, ümid edirik ki, qısa zamanda “Şuşa alındı!” xə-bəri ilə eyni heyəcanı yaşayaca-

zası ilə çıxan “Kayıp Topraklar” adlı kitabdakı hekayə qəhrəman-larından birinin arzusu idi bu. İti-rilmiş Qafqazın həsrətində olan

# Daşbasını başdaşı edənlər

mətbuatda da ziyalılarımız və si-yasilərimiz onları müdafiə edirdilər. Çünkü qələbənin tek yolu əs-gerin və siyasetçinin, əsgərin və ziyalının eyni haqqı amal uğrunda birləşməsidir.

Necə ki indi də belədir. Azərbaycanın ən sülərvər insanları Azərbaycan əsgərinin arxasında-dır. İnsanlarımız əsgərə dəstək üçün kampaniyalar keçirir, könüllü şəkildə orduya yazılır,

cəkdir. Yaşasın genç ordumuz! Ulu tanrı zəfərlərini çoxaltınsı!...“.

İndi olduğu kimi yüz il önce də vətəndaşlarımız könüllü şəkil-də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulurdular. Rəsulzadə dövlət xadimi olaraq bu vəziyyəti şərh edərkən yazır-di: “Ordumuzun zəfərindən bəhs edərkən məmləketin hər tərefindən axıb gələn fədakar könüllülərimizdən uzun-uzadıya bəhs el-

qiq.

Ümidimiz sənədir, Azərbay-can əşəri!

## İtirilmiş Qafqazın həsrəti

Mühacirlik ölümündən ağır bir həyatdır.

Yaxınlarını fiziki olaraq itirmək insan üçün böyük facia olsa da, zamanla alışır, ağrılardan undur, həyatın davam etdiyinin fər-qinə varır, başqa sevdikləri üçün yenidən həyat mücadiləsinə atılır.

**Amma doğulduğu vətənini itirmək və bir daha oraya qayıtmagın mümkün olmayacağından dərək etmək ölümündən də ağır bir hissdir.**

**Zülm, işgəncə qarşısında baş götürüb Vətəndən uzaqlaşarkən insan nəyini itirdiyinin fərqi nə varmir əvvəlcə. Bəlkə də, hadisə təzə olduğu üçün geriye qayıdış ümidi dəha yüksək olur, bu barədə düşünmək çətin olur, ölüməndən mühacirlik üstün tutulur. Amma zaman keçdikcə, yaşa dolmuşça, ümidi dərək etmək ölümündən də ağır bir hissdir.**

**Yaşlıların ‘qaćaqaç’, tarixçi-lerin mühacirət dövrü dedikdəri bu həyat mərhəlesi son yüz ilde rus və erməni zülmünə məruz qalmış Azərbaycan türkərinin bir alın yazısına çəvirilir.**


Yüzlerle mühacirətə dair mənbəni oxumuş biri kimi mühacirliyin necə ağır bir mərhələ olduğunu biliirdim. Amma biz daha çox siyasilərin, yazarların, bir sözə daha güclü insanların mü-hacir fealiyyəti ilə tanışq. Onları ölündək rus istilasına qarşı mübarizə aparmaları bizə nə qədər heyranlıq bəxş etsə də, siyasi fealiyyətin arxasındaki şəxsi facieleri görə bilmirik. Məsələn, Rəsulzadə mühacirətdə 24 yaşlı oğlunun repressiyaya məruz qalıb şəhid olduğunu öyrənərken hansı hissələri keçirib?

Dəmir pərdə endikdən sonra arası kəsilen məktublar, yurdada qalan doğmaldardan xəbərsizlik nə cür bir əzab yaşadıb?

\*\*\*

“Qafqaza qayıtmağım lazımdır!”

2017-ci ildə Türkiyədə “Vadi” yayınılarında Neşe Kutlutaş im-



NEŞE KUTLUTAŞ

VəDi

Anı/Hikaye

her kəs bir şəkildə faydalı olma-ja céhd edir. Çünkü Cənubi Qaf-qazda sülhün bərqərar edilməsi, indiki uşaqlarımızın sülh içinde yaşamasının tek yolu Qarabağ-daki terrorçu rejimin mehv edil-məsindən keçir. Necə ki Rəsulzadə həmin məqaləsində yazır-di: “Düşmənin xəyanətinə qarşı mahirənə bir surətdə müqabilə edən Şuşa və Xankəndi qarni-zonları ilə vuruşacaq bu qəhre-

mək istəmədim, çünkü ordu mil-lətin qabiliyyəti-müdafiəsini təsdiq edən bir qüvvətdir. Ordunun zəfəri millətin, millət fədailərinin zəfəri deməkdir”.

Resulzadənin yüz il önce de-diyi kimi, bu gün Azərbaycan ordusunun zəfəri Azərbaycan mil-letinin zəfəridir. Onun əzilmiş ru-hunun qələbəsidir.

Yüz il önce “Əsgəran alındı!” xə-bəri Rəsulzadə başda olmaqla

bir insanın həyatdakı ən böyük arzusu idi. 3 bacısını və atasını tərk edib yurduna dönen, amma təkrar ailəsinin yanına gelərkən iki bacısı və atasını donaraq vəfat etmiş, sonuncu bacısını isə onların məzarları üstündə ağla-yarkan tapan bir qafqazının hekayəsi. Qafqaza döñə bilər də, geriye döñən insan onu unut-muşdu ki, “insanın yanında sevdikləri olmadan yaşadığı hər yer qurbətdi”.

Neşe Kutlutaşın kitabında gerçek həyat hadisələrində ibarət 17 hekayə yer alıb. Valideyin-lərindən və yaşlı insanlardan eşitdiyi, özünün şahid olduğu mühacir hekayələri faciənin nə qədər agrılı olduğunu hiss etdirir. Ona görə ki, Neşe xanım kitabı-nın girişində yazır: “Bu insanlıq hekayələri bir az daha insan ola bilməyimiz üçün böyük bir fü-sətdir...”.

Kitabın ilk nəşri 2002-ci ildə çıxıb. Hekayələrin hər birinin əv-vəlinde Məhəmməhüseyin Şəhriyarın “Heydər babaya salam” poemasından hissələr verilib, sonda isə şairin həyat hekayəsi təqdim olunub.

1917-ci il inqilabından sonra Qafqazda yaşanan xaos və 1920-ci il istilasının ardınca qə-tliamdan xilas olmaq istəyen yüz-lərlə ailə Qafqazdan Anadolu-yaya köç edir. Köç zamanı bəziləri ailələrini yolda qeyb edir, bəziləri illər özlərini qonşu deye yaxın hesab edən ermənilər tərefindən öldürülür, bəziləri isə Anadolu-yaya çatsalar da, itirdiklərinin ağrı və acısını ölündək unutmurlar.

“*Kayıp Topraklar*” kitabındaki hekayələr bu ailələrin yaşadıqla-ri faciələrdir.

Gardaşı Həsənin erməni ‘bostlan’ının öldürməsindən son-را Sura bibinin yaşadığı faciələr, Zivər xalanın alması sirğalannın hekayəsi, Hümmət dayının san-dığa gizlədiyi sevgisi, itmiş övladını axtaran qubali Balabanın əs-rarəngiz həyatı, anası ilə qaćqın-lığın ağrısını birgə yaşayan Ca-varşırın dünyası, dağlara çıxan Mamoşun həccdən sonraq ya-şamı və s... Bir-birindən maraqlı bu həyat hekayələrinin ortaq bir tərəfi var: *İtirilmiş Qafqazın həs-rəti*...